



Xalqın tükənməz sevgisini qazanan ləyaqətli xanım

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva haqqında demişdir: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda, çox xeyirxah bir insandır və təsadüf deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır”.



Bəli, bu, bir həqiqətdir. Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın yeni tarixini yaradan Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində yeni idarəçilik modeli ortaya qoyub. Mehriban xanımın üzərinə daha bir tarixi missiya düşüb. Azərbaycan tarixində ilk dəfə birinci xanım institutunu formalaşdırıb.

Mehriban xanım Əliyevanın üzərinə götürdüyü böyük missiya Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsidir. “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”. Bu fikirlər bütün fəaliyyətini Azərbaycan dövlətinin inkişafı, xalqın rifahının yüksəldilməsi əsasında quran Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya məxsusdur.

Mehriban Əliyevanın dediyi kimi, əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir. Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq, analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə ki, hər bir valideyn arzulayır ki, onun uşağı sağlam, bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir.

Birinci xanım ən ucqar kəndimizdə belə yaşayan valideynsiz, kimsəsiz, xəstə uşağı özünə yaxınlaşdırır, doğmalaşdırır, bağrına basıb Azərbaycanımızın mərhəmətli qol-qanadlarını onların üzünə açır. O, respublikamızın müxtəlif guşələrində yerləşən körpələr evlərini ziyarət edir, əziz bayramlarda ölkəmizin ən möhtəşəm saraylarında müxtəlif hədiyyələrlə balalarımızın qəlbinə sevinc, könlünə xoş ovqat bəxş edir.

Valideyn himayəsindən məhrum olan uşaqların, qocalar evində məskunlaşan ahılların, Böyük Vətən müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin, azərbaycanlı ailələrin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllinə yönəlmiş layihələr fondun daim diqqət mərkəzindədir. Bu baxımdan Heydər Əliyev Fondunun həyata keçirdiyi bütün layihələr vətəndaşların, xüsusilə həssas təbəqənin hərtərəfli qayğı ilə əhatələnməsi, sosial rifahının yüksəldilməsi məqsədini daşıyır.

Qərb dünyası Mehriban Əliyevanı Şərqi ağillı, müdrik, peşəkar bir siyasətçi kimi tanıyaraq, onun simasında Azərbaycan qadınının ictimai-siyasi həyatda oynadığı rolun əhəmiyyətini görür. Onun xeyirxah əməlləri,

təhsilimizin, milli dəyərlərimizin təbliği, inkişafı, xalqın rifahı naminə gördüyü işlər Azərbaycan qadınının uğurla fəaliyyət göstərməsinə bariz nümunə olaraq, beynəlxalq aləmdə sonsuz rəğbətlə qarşılanır.

2020-ci ildə COVID-19 pandemiyasının başladığı ilk günlərdən Azərbaycan dövlətinin vaxtında həyata keçirdiyi mübarizə tədbirləri ölkəmizi bu bələdən az itki ilə qurtulmasına imkan verdi. “Vətənimizə, bizim ümumi evimizə belə gəlib”, – deyərək xalqa müraciət edən Mehriban xanım vətəndaşlarımızı koronavirusla mübarizədə birliyə və həmrəyliyə, vətəndaş məsuliyyəti nümayiş etdirməyə səslədi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daim şəhid ailələri ilə görüşür, onları diqqətlə dinləyir, qayğı və himayədarlıq nümunəsi göstərir. Bu çoxsaylı nümunələr aydın surətdə göstərir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış insanların xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinə diqqət, qayğı zaman keçdikcə artır, məzmunca daha da dolğunlaşır.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ilin sonlarında möhtəşəm zəfər tarixi yazdı. Prezident İlham Əliyevin sözlərini xatırlayaq: “Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq – həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü “dəmir yumruq” formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni realıq yaratdıq”.

Müzəffər Azərbaycan Ordusunun təcavüzkar Ermənistanı məğlubiyyətə uğrudaraq, işğaldan azad etdiyi Vətən torpaqlarında bu gün həyata keçirilən tikinti-bərpa işləri qürur qaynağımızdır. Həmin günlərdə də, hər zaman olduğu kimi, Mehriban xanım Əliyeva Birinci vitse-prezidentlik missiyasını ləyaqətlə, şərəflə yerinə yetirdi, döyüşə gedən hər bir gəncimizə bir ana kimi xeyir-dua verdi, yaralı əsgərlərimizi ziyarət etdi, xalqın yanında oldu. Əminliklə dedim: “Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaqdır”.

Elə də oldu. Azərbaycan qalib gəldi, Zəfər çaldı. Biz Qarabağımıza qayıtdıq. Böyük qayıdışın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində möhtəşəm, parlaq olacağına əminik.

Jalə ƏLİYeva,
Milli Məclisin Ailə, qadın, uşaq
məsələləri komitəsi sədrinin müavini,
filologiya elmləri doktoru, professor